

ABŞ sülhə və sabitliyə böyük təhdid yaradır



Azərbaycan regionun lider dövləti olaraq prosesləri diqqətlə izləyir. Regionda yaranan hərbi-siyasi konfiqurasiyaya və əməliyyat şəraitinə tam şəkildə nəzarət edən dövlət kimi Azərbaycan bu bölgədə ssenarinin istənilən inkişaf tendensiyasını hazırlıdır. Bu özgüvən və qətiyyətli mövqenin kökündə isə Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında qazanılan şanlı zəfərimizdən doğan güc və imkan, habelə dövlətimizin başçısının zamanında reallaşdırıldığı layihələr, Vətən müharibəsi və antiterror tədbirləri ilə yaratdığı siyasi reallıq dayanır. Çoxsaylı maneələrə baxmayaraq, Azərbaycanın planlaşdırıldığı nəqliyyat, kommunikasiya layihələrini reallaşdırması ölkəminin qətiyyətini göstərməklə bərabər, həm də proseslərin düzgün proqnozlaşdırıldığını bir daha sübut edir.

Xüsusən Rusiya-Ukrayna münaqişəsi fonunda qütbərərası ziddiyyətin dərinləşdiyi zamanda Qərbin Azərbaycanın çoxsaylı maneələrə rəğmən reallaşdırıldığı layihələrin önemini daha dəqiq anladığına şahidlik edirik. Sirr deyil ki, Vaşinqton Mərkəzi Asyanın resurslarını Azərbaycan marşrutu üzrə realizəsinə Rusiya və Çin vasitəsilə nəqlinin alternativi kimi baxır. Heç şübhəsiz ki, bu da Qafqazda sülh və sabitliyin Vaşinqton üçün önemini artırmalıdır. Lakin ABŞ-nin Zəngəzur dəhlizində hərbi-siyasi mövcudluğa cəhd etməsi Vaşinqtonun proseslərdə xoş olmayan niyyətini gizlətməyə imkan vermir. Xüsusən regionda özünün hərbi mövcudiyyəti üçün sülh və sabitliyə təhdid kimi baxan ABŞ Bakı ilə İrəvan arasında dayanıqlı sülhdə maraqlı olmadığını konkret əməlləri ilə göstərir. Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasının geosiyasi əhəmiyyəti Azərbaycanın davamlı şəkildə gündəlikdə saxladığı məsələ olub.

Xüsusən Rusiya-Ukrayna münaqişəsi fonunda qütbərərası ziddiyyətin dərinləşdiyi zamanda Qərbin Azərbaycanın çoxsaylı maneələrə rəğmən reallaşdırıldığı layihələrin önemini daha dəqiq anladığına şahidlik edirik. Sirr deyil ki, Vaşinqton Mərkəzi Asyanın resurslarını Azərbaycan marşrutu üzrə realizəsinə Rusiya və Çin vasitəsilə nəqlinin alternativi kimi baxır. Heç şübhəsiz ki, bu da Qafqazda sülh və sabitliyin Vaşinqton üçün önemini artırmalıdır. Lakin ABŞ-nin Zəngəzur dəhlizində hərbi-siyasi mövcudluğa cəhd etməsi Vaşinqtonun proseslərdə xoş olmayan niyyətini gizlətməyə imkan vermir. Xüsusən regionda özünün hərbi mövcudiyyəti üçün sülh və sabitliyə təhdid kimi baxan ABŞ Bakı ilə İrəvan arasında dayanıqlı sülhdə maraqlı olmadığını konkret əməlləri ilə göstərir. Azərbaycan və Ermənistan arasında yekun sülh müqaviləsinin imzalanmasının geosiyasi əhəmiyyəti Azərbaycanın davamlı şəkildə gündəlikdə saxladığı məsələ olub.



Antiazərbaycançı şəbəkənin məkrli planı iflasa

ABŞ sülhə və sabitliyə böyük təhdid yaradır

Vaşinqtonun Cənubi Qafqaza hazırkı gəlisi regiona yaxşı heç nə vəd etmir

"Azərbaycan Respublikası ümum possibilità döyərlərə sadıq olaraq dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərməyi özünün 6 ali konstitusyon niyyətindən biri kimi bəyan edib. Lakin istənilən əməkdaşlıq və fəaliyyət hər şeydən əvvəl Azərbaycan dövlətinin müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünün qorunmasının prioritetliyi səviyyəyəsində bərqrər olə bilər".



Bu fikirləri "Azərbaycan" qəzeti-nə açıqlamasında Milli Məclisin deputatı Bəhrəz Məhərrəmov deyib. O qeyd edib ki, ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmiz özünü hərbi-siyasi güc kimi təsdiq etdiyi yeni reallıqda da başqa dövlətlər münasibətlərini hamiliqlə qəbul edilmiş beynəlxalq hüquq normalarında nəzərdə tutulan prinsiplər əsasında qurmaqdır. O cümlədən ABŞ ilə münasibətlərə xüsusi həssaslıqla yanaşır və xalqlarımızın rəfahı, dövlətlərimizin ədalətli mənafətleri naminə əlaqələrimizin inkişafına prioritət məsələ kimi baxılır.

Bu çərçivədə yaxın bir neçə ay ərzində ABŞ və Azərbaycan arasında ən ali səviyyədə kommunikasiyalar baş tutub.

ABŞ Prezidenti dövlətimizin başçısı İlham Əliyevə iki dəfə məktubla müraciət edib, Azərbaycanın enerji təhlükəsizliyi və terrorizmə mübarizədə rolunu xüsusi vurğulayaraq ölkələrimiz arasında əlaqələrin perspektivlərinə inandığını bildirib. "Dildə eyni niyyətləri dəfələrlə ifadə etsə də, təsəssüf doğurur ki, BMT idarəciliyində yer tutan və beynəlxalq hüququn alılıyinin təmin olunmasına görə birbaşa məsuliyyət daşıyan aparıcı dövlət ABŞ reallıqda Azərbaycanın ərazi bütövlüyünü təmin etməsinə, 30 ildən artıq davam etmiş işgal, təcavüz, coxsayı mühərribə cinayətləri və separatizmə son qoymasına qeyri-adəkət yanaşmalar nümayiş etdirməyə başlayıb. Belə ki, Azərbaycanın Vətən mühərribəsi və antiterror tədbirlərində zəfərləri ilə işgala, təcavüzə son qoymasına, beynəlxalq hüququn təmin olunmasına ABŞ öz maraqlarına təhdid kimi yanaşaraq Konqresdə, o cümlədən xarici siyaset idarəsində ölkəmiz əleyhinə ciddi kampaniyalara start verdi. İstər Konqresin Nümayəndələr Palatası, istərsə də Senatda dəfələrlə Azərbaycanın haqqında münasibətdə qərəz və böhtən dolu, reallıqları eks etdirməyən davamlı bəyanatlar qəbul olunduğu şahidlik etdik. Habelə ABŞ Dövlət Departamenti və birbaşa Ağ Evə bağlı olan coxsayı media strukturları, o cümlədən "qeyri-hökumət" təşkilatları özlərinin saxta hesabatlarında Azərbaycanı az qala işgalçı və təcavüzkar kimi dünyaya töqdim etməyə çalışın yanaşma ortaya qoydular. Əsildində, bu yanaşma bizi təccübələndirmədi, çünki Azərbaycanın beynəlxalq hüquqla tanınan ərazilərinin 20 faiziñin Ermənistən tərəfindən 30 illik işgalı dönməndə ABŞ vasitəciliyi missiyası altında işgal və təcavüzün, o cümlədən münaqişənin dayanıqlılı-

ğı üçün faktiki olaraq bütün səylərini səfərbər etmişdi. Hazırkı Ermənistən ərazisi olan tarixi Azərbaycan torpaqlarından etnik azərbaycanlıların, o cümlədən Qarabağ və Şərqi Zəngəzurdan Azərbaycan vətəndaşlarının didərgin salınmasına, bir milyondan artıq insanın misli görünməmiş vəhşiliklərə, mühərribə cinayətlərinə, etnik təmizləməyə, ayrı-seçkiliyə və digər qəbul edilməz məhrumiyyətlərlə üzləşməsinə baxmayaraq, Amerika Ermənistəni işgalçi və təcavüzkar adlandırmışdan nəinki çəkinmiş, üstəlik, "Azadlığa Dəstək Akt"ına 907-ci düzəlişi qəbul etməklə faktiki olaraq işgal və təcavüze çox ədalətsiz formada dəstək vermişdi", - deyə Bəhrəz Məhərrəmov əlavə edib.

Deputat vurgulayıb ki, ABŞ ötən dövrə Ermənistəna davamlı hərbi-siyasi yardımçıları ilə vasitəçi kimi bitərəf olmadığını göstərərək işgalçi dövləti hərbi və siyasi cəhətdən gücləndirməklə Cənubi Qafqazda təcavüz meyillərinin davamlılığının istirakçı kimi çıxış edib. Azərbaycanın səyləri ilə BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsinin qəbul edilməsinə baxmayaraq, onun daimi üzvü və faktiki olaraq təşkilatın idarəciliyində əsas mövqə tutan ABŞ bu sənədlərin icrası istiqamətində tama-mıla fəaliyyətsiz qalıb, beynəlxalq hüququn alılıyinin bu ölkə üçün ikinçi, yaxud üçüncü dərəcəli məsələ olduğunu nümayiş etdirib. Təbii ki, Azərbaycan regionda sülh və sabitlik arzu edir. Biz regionda Vaşinqtonun mövcudluğundan yalnız bir haldə narahat deyilik ki, ABŞ yalnız bərabər-hüquqlu tərəfdəşləq zəminində sülh və sabitliyə gətirib çıxaran mövqədə çıxış etməlidir.

Vaşinqtonun Cənubi Qafqaza hazırkı tempdə gəlisiñin regiona yaxşı heç nə vəd etmədiyini deyən B.Məhərrəmov vurgulayıb ki, Ermənistən başa düşməlidir ki, bu ölkə ABŞ-yə hazırlı formada qucaq açmaqla özünü Qərb və Şərqi qütbələri arasında hərbi plasdarma çevirir: "Bu da Ermənistən üçün son deməkdir. Lakin cənab İlham Əliyevin regionda yaratdığı geosiyasi reallıq, o cümlədən Azərbaycanın siyasi və iqtisadi cəhətdən tam müstəqil olması, coxsayı dövlətlərin enerji təhlükəsizliyində aparıcı mövqə tutması Vaşinqtonun regionda dağıdıci tosirlərini minimuma endirdi. Digər tərəfdən Rusiya və Ukrayna arasında münaqişənin başlaması ilə Moskvadan Cənubi Qafqazda zəifləyəcəyini düşünən ABŞ Ermənistən özünü forpostuna çevirməklə regionda dayaq nöqtəsi yaratmayı hədəfləyən siyasi kursa start verməkdə

dir. Məhz bu çərçivədə Ermənistən tərəfi ilə əməkdaşlığın genişləndirilməsi, Rusyanın bölgədən sixişdiriləcək olası çıxarılması, o cümlədən Azərbaycanın qələbəsində ehtiva olunan status-kvonun Ermənistənin xeyrinə dəyişdirilməsi istiqamətində konkret tədbirlər planı tətulmasına başlanıldı. Bu gün əminliklə demək olar ki, 30 illik münaqişə dövründə ABŞ bölgədə sülh və sabitlik qarşısında necə əngəl kimi çıxış edib, Azərbaycan və Ermənistən arasında postmünaqişə dövründə yekun sülh müqaviləsinin imzalanması yolunda da əsas əngəller də biridir".

Müsahibimiz qeyd edib ki, Azərbaycan regionun lider dövləti olaraq

madığını konkret əməlləri ilə göstərir. Azərbaycan və Ermənistən arasında yekun sülh müqaviləsinin imzalanmasının geosiyasi əhəmiyyəti Azərbaycanın davamlı şəkildə gündəlikdə saxladığı məsələ olub. Prezident de öz çıxışlarında dəfələrlə bəyan edib ki, regionda sülh və əməkdaşlıq mühiti bütövlükdə dünyanın geosiyasi konfiqurasiyasına təsirini göstərəcək. Lakin təsəssüflər olsun ki, məhz ABŞ-nin patronajlığında Qərb qütbünün Azərbaycanla Ermənistən arasında yekun sülhün əldə olunması prosesində mövqeyi birmənalı olmayıb, indi də ikili standartlara əsaslanmaqdə davam edir", - deyə deputat bildirib.



prosesləri diqqətlə izləyir. Regionda yaranan hərbi-siyasi konfiqurasiyaya və əməliyyat şəraitinə tam şəkildə nəzarət edən dövlət kimi Azərbaycan bu bölgədə ssenarinin istənilən inkişaf tendensiyasına hazırlıdır. Bu özüvən və qətiyyətli mövqenin kökündə isə Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı altında qazanılan şanlı zəfərimizdən doğan güc və imkan, habelə dövlətimizin başçısının zamanında reallaşdırıldığı layihələr, Vətən mühərribəsi və antiterror tədbirləri ilə yaratdığı siyasi reallıq dayanır. Coxsayı maneolərə baxmayaraq, Azərbaycanın planlaşdırıldığı nəqliyyat, kommunikasiya layihələrinə reallaşdırması ölkəmizin qətiyyətini göstərməklə bərabər, həm də proseslərin düzgün proqnozlaşdırıldığı bir daha sübut edir.

Xüsusən Rusiya-Ukrayna münaqişəsi fonunda qütbələrə ziddiyyətin dərinləşdiyi zamanda Qərbin Azərbaycanın coxsayı maneolərə rəğmən reallaşdırıldığı layihələrin önəmini daha dəqiq anladığına şahidlilik edirik. "Sərr deyil ki, Vaşinqton üçün son deməkdir. Lakin cənab İlham Əliyevin regionda yaratdığı geosiyasi reallıq, o cümlədən Azərbaycanın siyasi və iqtisadi cəhətdən tam müstəqil olması, coxsayı dövlətlərin enerji təhlükəsizliyində aparıcı mövqə tutması Vaşinqtonun regionda dağıdıci tosirlərini minimuma endirdi. Digər tərəfdən Rusiya və Ukrayna arasında münaqişənin başlaması ilə Moskvadan Cənubi Qafqazda zəifləyəcəyini düşünən ABŞ Ermənistən özünü forpostuna çevirməklə regionda dayaq nöqtəsi yaratmayı hədəfləyən siyasi kursa start verməkdə

B.Məhərrəmov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın siyasi müstəqilliyinə nail olması, Prezident İlham Əliyevin isə siyasi müstəqilliyimizi daha da möhkəməldəndirməsi, tam iqtisadi müstəqilliyi təmin etməsi, həyata keçirdiyi ordu quruculuğu, xalq-dövlət-ordu birliyinə tam şəkildə nail olması regionda ABŞ daxil olmaqla Qərb imperializminin arzuladığı və qorumağa çalışdığı status-kvonu əsaslı formada dəyişib. Yaxın və Orta Şərqi, Asiyada, Şimali Afrikada milyonlarla insanın möhvini səbəb olan ABŞ-dən fərqli olaraq Azərbaycan öz torpaqlarını işgaldən, təcavüzən və separatizmin təsirlərindən azad edərkən beynəlxalq humanitar hüququ rəhbər tutub, mülki əhalini heç bir formada hədəfə almamaqla dünyaya, o cümlədən ABŞ-yə insanlıq dərsi keçib.

Deputat bildirib ki, ərazi bütövlüyü, suverenliyini öz gücə hesabına bərqrər etmiş Azərbaycan qüdrətli və diktə edən beynəlxalq subyekti kimi regionda qeyri-adəkət niyyətlər üçün alət ola bilməz. Əgər hər hansı güc bölgədə maraqlarını müdafiə etmək niyyətindədərsə, Azərbaycanın yaratdığı status-kvo ilə hesablaşmağa məcburdur. Bu mənada Ermənistən yenidən silahlandırılması, yaxud Zəngəzurda Qərb ölkələrinin, ən əsası ABŞ hərbi qüvvələrinin cəmləşdirilməsi, revanşızm naminə bu ölkəyə yeni texnologiyalar və edilməsi özlüyündə bölgədə heç nəyi dəyişə biləməz, əksinə, Ermənistəni yenidən münaqişəyə təşviq etməklə bu ölkədə dövlət böhranının daha da dərinləşməsinə səbəb olar. Heç kim unutma-

malıdır ki, yeni dövr üzrə Azərbaycanın xarici siyaset kursunda Ermənistənla münasibətlər prioritet deyil.

B.Məhərrəmovun sözlərinə görə, Fransanın ardınca ABŞ-nin də Cənubi Qafqazda dayanıqlı sülhün, davamlı sabitlik perspektivlərinin, xalqların birgəyəşşiyə və qarşılıqlı etimad mühitinin formallaşmasının qarşısında əsas əngəl kimi çıxış etməsi yalnız Azərbaycanın deyil, bütövlükdə regionun problemidir: "Lakin ABŞ-nin qeyri-adəkət davranışlarına region dövlətlərinin lazımı reaksiya verməməsi ciddi narazılıq doğurur. Şimal qonşumuz və regionun təhlükəsizlik konfiqurasiyasının aparıcı həlqələrdən biri olan Rusyanın ABŞ-nin Ermənistəndə möhkəmlənməsini görməzdən gələn yersiz arxayılqlı etibət olunan mövqeyi təsəssüf doğurur. Bu, regiona yaxşı heç nə vəd etmir. Əlbəttə, proseslərin istənilən istiqamətdə inkişafı suveren və müstəqil siyasi kursa malik, tam şəkildə əməliyyat şəraitinə nəzarət edən Azərbaycan üçün heç bir təhdid doğurmur. Lakin bölgədə qüvvələr balansının dəyişməsi bölgənin aparıcı dövlətlərindən biri kimi Rusyanın maraqları üçün çox ciddi təhdid deməkdir. Ermənistən sərhədlərinin mühafizəsinin hələ də Rusiya təhlükəsizlik qüvvələri tərəfindən təmin olunduğu bir dövrə ABŞ-nin ordusu hissələrinin Ermənistəna gəlməsini, xüsusən Zəngəzur dəhlizi istiqamətində mövqelərin qurulması ilə bağlı məlumatların yayılması Kreml ciddi şəkildə araşdırmalıdır. O cümlədən qardaş Türkiyə bu məsələlərlə bağlı daha aktiv səylərdə bulunmalıdır. Türkiyə rəsmilərinin özlərinin də ifadə etdiyi kimi, İraqın və Suriyanın şimalındaki terrorçulara dəstək verilməsindən tətbiq edən Türk təhdid doğurur. Lakin bölgədə qüvvələr balansının dəyişməsi bölgənin aparıcı dövlətlərindən biri kimi Rusyanın maraqları üçün çox ciddi təhdid deməkdir. Ermənistən sərhədlərinin möhkəmlənməsi Rusiyaya olduğu qədər Türkiyənin maraqlarına da təhdid yaradır".

Proseslərin gedisatında ən qəribə və təsəssüf doğuran mövqenin isə İranın sərgilədiyini vurğulayan deputat deyib ki, özünün hərbi-siyasi doktrinasında ABŞ-ni əzəli düşmən elan edən, regiona üçüncü qüvvələrin gəlməsini təhdid sayan, o cümlədən Ermənistən sərhədlərinin "dəyişməsi" özünün qırmızı çizgisi elan edən İran bu gün şimal sərhədində - Ermənistən ərazisində, İran-Ermənistən magistrallının tam şəkildə ABŞ-nin hərbiçilərinin nəzarətinə keçməsinə susqunluqla yanaşır. Heç şübhəsiz ki, Tehran Zəngəzur dəhlizində yerləşən ABŞ ordusunun ilk hədəfinin möhəbbət İran olduğunu bilməmiş deyil, bununla belə cənub qonşumuzun aidiyətli adekvat reaksiya göstərməməsi təcib doğurur.